



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

**Təhsil Nazirliyinin tabeliyində olan təhsil
müəssisələrinin maddi-texniki təchizatı haqqında
məlumat**



Təchizat prosedurunun təşkili

- Bütün təchizat prosedurlarının mərkəzləşdirilmiş şəkildə təşkili və icra olunması
- Təhsil Nazirliyinin tabeliyində olan bütün təhsil müəssisələrinin illik tələbatına uyğun olaraq malların çatdırılması, iş və xidmətlərin görülməsi.
- 2016 –cı ilin yanvar ayından regional təhsil müəssisələrinin tələbatının analizi və müvafiq icrasının həyata keçirilməsi.



Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunması

- Kompüter, noutbuk, çap qurğuları və s. üzrə təchizat
Ümumilikdə 2014-2016-cı illər üzrə - müxtəlif adda **12500 ədəd**
- Elektron lövhələr üzrə təchizat
Ümumilikdə 2014-2016-cı illər üzrə - **2750 ədəd**
- Proyektorlar üzrə təchizat
Ümumilikdə 2014-2016-cı illər üzrə - **2500 ədəd**



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

İnformasiya-kommunikasiya texnologiyaları





Təhsil müəssisələrinin laboratoriya avadanlıqları ilə təchiz olunması

- PHYWE alman şirkəti tərəfindən təqdim olunan laboratoriya avadanlıqları
- Globisens şirkəti tərəfindən təqdim olunan LabDisc elektron laboratoriya avadanlıqları;
- Rusiya və Türkiyə istehsalı olan standart laboratoriya avadanlıqları;



PHYWE şirkətinin təchizatı

- **Kimya kabinetləri üçün laboratoriya avadanlıqları:**

2014-2016-cı illər üzrə təchiz olunan kimya laboratoriya otaqların sayı: **24**

- **Fizika kabinetləri üçün laboratoriya avadanlıqları:**

2014-2016-cı illər üzrə təchiz olunan fizika laboratoriya otaqların sayı: **25**

- **Biologiya kabinetləri üçün laboratoriya avadanlıqları:**

2014-2016-cı illər üzrə təchiz olunan biologiya laboratoriya otaqların sayı: **22**





LabDisc laboratoriya avadanlıqları

- **Fizika kabinetləri üçün laboratoriya avadanlıqları dəsti:**
Təchiz olunan təhsil müəssisələrinin sayı: **50**
- **Kimya-biologiya kabinetləri üçün laboratoriya avadanlıqları dəsti:**
Təchiz olunan təhsil müəssisələrinin sayı: **50**



A Complete Lab on a Disc
Biology and Chemistry Unit



Built-in Sensors
Air Pressure, Barometer, Conductivity, pH, DO₂, Light, Universal Input, Thermocouple, Ambient Temperature, Heart rate, Temperature, Humidity, GPS, Colorimeter, Turbidity

A Complete Lab on a Disc
Physics Unit



Built-in Sensors
Air Pressure, Voltage, Low Voltage, Light, Universal Input, Ambient Temperature, Temperature, Current, Distance, Microphone, Accelerometer, Distance



Rusiya və Türkiyə istehsalı olan standart laboratoriya avadanlıqları

- 2014-2016-cı illər üzrə **Kimya** kabinetı dəsti – **110 dəst**
- 2014-2016-cı illər üzrə **Fizika** kabinetı dəsti – **110 dəst**
- 2014-2016-cı illər üzrə **Biologiya** kabinetı dəsti – **110 dəst**





Gənclərin çağırışaqədərki hərbi hazırlıq otaqlarının maddi-texniki bazasının gücləndirilməsi


- Ümumilikdə 2014-2016-cı illər üzrə- **100 dəst**





Linqafon kabinetlərinin təchizatı

- Ümumilikdə 2014-2015-ci illər üzrə - **100 kabinet**





AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

Eşitmə və danışma qabiliyyətində problem olan uşaqlar üçün xüsusi internat məktəblərində incəsənət otaqlarının təchizatı

- Ümumilikdə 2014-2016-cı illər üzrə - **14 dəst**





AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

Əmək otaqlarının təchizatı

- Ümumilikdə 2014-2016-cı illər üzrə - **104 kabinet**





AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

«Sağlam təhsil - sağlam millət» layihəsi

- Ümumilikdə 2014-2016-cı illər üzrə **-67 sinif otağı**





İlk peşə-ixtisas təhsili müəssisələrinin təchizatı

- Təlim məqsədilə 11 ədəd Renault Logan avtomobilinin alışı
- 21 adda 43 ədəd kənd təsərrüfatı texnikasının alışı
- Minik və yük maşınlarının simulatorlar ilə təchizat. 2016-cı ildə başa çatdırılması proqnozlaşdırılır





Digər xidmət müqavilələri haqqında məlumat

- Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrində printer və katriclərin təmiri ilə əlaqədar xidmət işləri
- "Breyn Rinq" oyunu üzrə "Bilik Kuboku" televiziya yarışmasının, eləcədə bir sıra digər intellektual yarışların şagird və tələbələr arasında təşkili və keçirilməsi üzrə xidmət işləri
- Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinə malların çatdırılması üçün daşınma xidmətinin təşkili üzrə xidmət işləri
- Təhsil Nazirliyi tərəfindən keçirilən müxtəlif tədbirlərin təşkili və qalıbların mükafatlandırılması üzrə xidmət işləri